



**Göyçə mahali  
Qərbi Azərbaycan  
ərazisində olan  
ən böyük yaşayış  
məskənlərimiz  
dən biri olmaqla  
bərabər, həm  
də Azərbaycan  
aşiq sənətinin  
ən mükəmməl  
şəkildə təşəkkül  
tapıldığı  
bölgələrimiz-  
dəndir.**

# Dağıdılan abidələrimiz

Azərbaycan aşiq məktəbinin tanınmış nümayəndələrindən olan Aşıq Ələsgər 1821-ci il də Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Ozan aşiq sənətinə yeni nəfəs gətirən ustad istedadlı şagirdləri etrafına yiğaraq məktəb yaratmışdır. Həmçinin Aşıq Ələsgərin poeziyası Azərbaycan aşiq sənətinin dünya qeyri-maddi-mədəni irs siyahısında yer almاسında böyük rol oynayıb. Aşıq Ələsgərin olunduqca zəngin irsinin geniş şəkildə təbliğ edilməsində ulu öndər Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Dədə Ələsgərin 150 illik yubileyi dövlət tərəfindən yüksək səviyyədə keçirilmişdir. Həmin ərəfədə Aşıq Ələsgərin Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində abidəsi ucaldılmışdır. Uzun illər bu abidə və Aşıq Ələsgərin məzarı insanların ən çox ziyarət etdiyi yerlərdən birinə çevrilmişdir. Lakin 1988-ci ildən etibarən ermənilərin etnik təmizləmə siyaseti nəticəsində Qərbi Azərbaycan ərazisində bir nefər belə azərbaycanlı qalmamışdır. İnsanlar öz yurd-yuvularından didərgin düşdükleri kimi, doğmalarının məzarlarına da həsrət qalmışlar. Bu məzarlar arasında ustad aşığın da məzarı, Azərbaycan hökuməti tərəfindən ucaldılmış abidəsi var.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyi keçirilmişdir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə isə Azərbaycan aşiq sənətinin UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi ustad sənətkarın yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynamışdır.

Təəssüflər olsun ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən dağıdılan tarixi-mədəni abidələr içərisində Aşıq Ələsgərin abidəsi de var. Xalqımıza məxsus minlərlə mədəni abidələr, tarixi binalar və məzarlar erməni vandallığının qurbanı olub. Artıq 30 ildən çoxdur ki, Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarından, məcburi köckün düşüblər. Öz yaxınlarının, doğmalarının məzarlarını ziyarət edə bilmirlər. Məsələ ilə bağlı Azərbaycan dəfələrlə beynəlxalq qurum və təşkilatlara, o cümlədən UNESCO kimi mötəbər bir təşkilata müraciətlər etsə də hələ ki, buna heç bir reaksiya verilməyib. Ermənistanın mədəni abidələrimizə qarşı töötədiyi terror əməlləri UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşiq sənətinə böyük zərbədir.

Aşıq Ələsgər yaradıcılığının əsas qollarından biri Vətən sevgisi olmuşdur. O, yaradıcılığı boyu vətənpərvərliyə, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi yer vermiş, öz şeirlərini bədii təxəyyülün gücü ilə dilə gətirmişdir. Maraqlı məqamlardan biri də odur ki, ustad özü də köçkünlük həyatı yaşamışdır. 1918-ci ildə erməni daşnaklarının Göyçə mahalında töötədiyi qırğınılar nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə əvvəlcə Kəlbəcərin Yanşaqq kəndində, sonra isə Tərtərdə məskunlaşmışdır. Yaşadığı köçkünlük həyatı nəticəsində ustad Vətəndə vətən həsrəti yaşamalı olmuşdur. Əlbəttə ki, bütün bunlar onun yaradıcılığında özünü bariz şəkildə göstərir. "Adım Ələsgərdir, Göyçə mahalı", - deyən aşiq doğma torpağında uyuşur. Gün gələcək azərbaycanlılar Qərbi Azərbaycanda ustad aşığı ziyarət edəcəklər.

Ramidə YAQUBQIZI,  
"Respublika".